

**BAKI DÖVLƏT UNIVERSİTETİ**

**«Təsdiq edirəm»**  
**Filologiya fakültəsinin dekani**  
\_\_\_\_\_ **fil.f.d. E.H.Məmmədov**

**«TÜRKOLOJİ ARAŞDIRMALAR»**  
**ELMİ-TƏDQIQAT LABORATORİYASININ**  
**ELMİ-TƏDQIQAT İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNƏ DAİR**  
**H E S A B A T**

**BAKI -2016**

## **«TÜRKOLOJİ ARAŞDIRMALAR» ELMİ-TƏDQIQAT LABORATORİYASININ ELMİ-TƏDQIQAT İŞLƏRİ**

### **GİRİŞ**

«Türkoloji araşdırmalar» elmi-tədqiqat laboratoriyası Azərbaycan Respublikası Təhsil Nazirinin 12 iyul 2010-cu il tarixli 1088 sayılı əmrinə və Bakı Dövlət Universitetinin 11 noyabr 2010-cu il tarixli əmrinə əsasən yaradılmışdır.

Müasir qloballaşma şəraitində türkologiyanın dünya elminə inteqrasiyası və BDU-da türkologiyaya aid fənlərin daha da səviyyəli tədrisi və mükəmməl elmi bazanın təşkili üçün «Türkoloji araşdırmalar» elmi-tədqiqat laboratoriyası filologiya fakültəsinin Türkologiya kafedrası nəzdində fəaliyyət göstərir.

2016-cı ildə «Türkoloji araşdırmalar» elmi-tədqiqat laboratoriyası «Müqayisəli-tarixi türkologiyanın nəzəri problemləri» adlı problem üzrə araşdırma aparmışdır.

### **STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ.**

Hesabat dövründə «Türkoloji araşdırmalar» elmi-tədqiqat laboratoriyası aşağıdakı tərkibdə elmi iş aparmışdır.

<b>№</b>	<b>Adı, soyadı və atasının adı</b>	<b>Elmi dərəcəsi</b>	<b>Vəzifəsi</b>	<b>Doğulduğu tarix</b>
1.	Hüseynova Ülviyyə Hüseyn qızı	filologiya üzrə fəlsəfə doktoru	tam ştat böyük elmi işçi	1971
2.	Eyvazov Pərvin Eyvaz oğlu	---	tam ştat kiçik elmi işçi	1987
3.	Bayramov Ramil Əkbər oğlu	---	tam ştat kiçik elmi işçi	1985
4.	Fərəcov Anar Tofiq oğlu	---	tam ştat baş laborant	1989

### **AMEA İLƏ ELMİ ƏLAQƏLƏR**

Fil.ü.f.d. Ü.H.Hüseynova AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantıdır.

### **«TÜRKOLOJİ ARAŞDIRMALAR» ETL-də APARILAN ELMİ-TƏDQIQAT İŞLƏRİNİN ƏSAS İSTIQAMƏTLƏRİ, ADI, SAYI, QISA ANNOTASIYASI VƏ YERİNƏ YETİRİLMƏSİ**

**İSTIQAMƏT: Dilçilik**

**PROBLEM: Türkologiyanın aktual problemləri**

**MÖVZU: Müqayisəli-tarixi türkologiyanın nəzəri problemləri**

Laboratoriyada müqayisəli-tarixi türkologiyanın nəzəri problemləri ilə bağlı, türk dillərinin tarixi, inkişafı, müasir vəziyyəti və görkəmli türkoloqların elmi yaradıcılığının tədqiqi bağlı elmi-tədqiqat işləri aparılır. XX əsr Azərbaycan dilçiliyinin yaranmasında və inkişafında, bu dilçiliyin geniş mənada türkologiya ilə bağlanması müstəsna xidmət göstərmiş professor Bəkir Çobanzadənin elmi yaradıcılığı müntəzəm və hərtərəfli tədqiq olunacaq, geniş tarixi-türkoloji araşdırmalar aparılacaqdır.

**İş A Türk dil mənzərəsinin konseptual modelləri**

**İcraçı böyük elmi işçi, fil.f.d. Hüseynova Ü.H.**

**Mərhələ 2. Türk dil mənzərəsinin «vətən - qürbət» konseptual modeli**

2016-cı ildə aparılan “Türk dil mənzərəsinin «vətən - qürbət» konseptual modeli” mövzusunda elmi plan işində qədim türk yazılı abidələrinin dilində "vətən – qürbət" anlayışlarının təhlili verilmiş, bu anlayışların qədim türklərin dil şüurunda ifadə olunması, onların təfəkküründə ölüm haqqında stereotip təsəvvürlərin formalaşması göstərilmişdir. Təhlil zamanı "vətən – qürbət" anlayışlarının qədim türklərin dil şüurunda hansı leksemlərlə ifadə olunması göstərilmişdir. Tədqiqat işində qədim türk abidələrinin dilinin təhlili əsasında koqnitiv, obrazlı metaforik ölüm modeli bərpa olunmuş, hansiki bütün türk dastanları üçün mövcud idi. Bu konsept türk dil şüurunda sözlərdə, frazeologizmlərdə və paremiyada öz əksini tapır.

Tədqiqatın materiallarından ali məktəblərin filologiya fakültələrində türkologiyaya aid kurslarda istifadə etmək olar.

Tədqiqat işinin elmi nəticələri beynəlxalq elmi konfransda aprobasiyadan keçmiş, konfrans materiallarında dərc olunmuşdur. Bundan əlavə elmi məcmuələrdə məqalə şəklində çap olunmuşdur.

### **İş B Bəkir Çobanzadənin dilçilik araşdırmalarında ədəbi dil məsələləri** **İcraçı kiçik elmi işçi Eyvazov P.E.**

#### **Mərhələ 2. Bəkir Çobanzadənin elmi yaradıcılığında leksika məsələləri**

“Bəkir Çobanzadənin elmi yaradıcılığında leksika məsələləri” adlı elmi işdə görkəmli türkoloq alim, prof. Bəkir Çobanzadənin Azərbaycan dilinin leksik-semantik quruluşu ilə bağlı araşdırmalarından bəhs olunur. Bəkir Çobanzadə Azərbaycan dilinin bir çox sahələrinin ilk dəfə dərinədən tədqiq etmiş, bu istiqamətdə dəyərli elmi əsərlər yazmışdır. Azərbaycan dilçiliyinin mühüm sahələrindən biri olan leksik-semantik quruluş haqqında apardığı tədqiqatlarda müəllif dilimizin tarixinə də diqqət yetirir, bu yöndə müqayisəli-tarixi metodla yeni faktlar ortaya qoyur.

B.Çobanzadənin Azərbaycan dilinin leksik-semantik strukturu ilə bağlı araşdırmaları aşağıdakı istiqamətləri əhatə edir:

1. Sözüün mənası: mənanın dəyişməsi, sözüün semantik təkamülü;
2. Dildə alınma və milli sözlər. Sözüün ifadə imkanlarının onun mənşəyindən asılılığı;
3. Kök (damar) və şəkilçi məsələsi;
4. Dilin lüğət tərkibinin zənginləşməsində leksik (sözyapıcı) şəkilçilərin əhəmiyyəti.

Bunlarla bərabər, B.Çobanzadənin elmi yaradıcılığında leksika məsələlərinin türk dilləri səviyyəsində araşdırıldığını da görürük. Bu, əsasən, onun ümumtürk ədəbi dili məsələsi ilə bağlı tədqiqatlarında özünü göstərir. Dilçi alimin I Türkoloji qurultaydakı hər iki elmi məruzəsində məhz türk dillərinin leksik-semantik quruluşundan bəhs olunmuş və bu araşdırmalar bütövlükdə ümumtürk ədəbi dili kontekstində aparılmışdır.

B.Çobanzadənin dilimizin lüğət tərkibinə keçmiş alınma sözlər haqqında araşdırmaları da diqqəti cəlb edir. Müəllif bu məsələyə daha həssas yanaşır və alınma sözlərin dilə kütləvi axınının mənfi təsirlərini göz önünə gətirməyə çalışır. Ancaq bununla yanaşı, alınma sözlərin yerli-yersiz milli sözlərlə əvəzlənməsini də doğru hesab etmir.

B.Çobanzadə dilimizin leksik-semantik quruluşundan bəhs edərkən önəm verdiyi məsələlərdən biri də söz yaradıcılığı prosesidir. Tədqiqatlarında o, dilimizin lüğət tərkibinin zənginləşməsində leksik şəkilçilərin roluna daha geniş yer ayırmışdır. Dilimizdə sözlərin quruluşca üç cür olmasını (bəsit, yapma, qoşma) qeyd edən müəllif morfoloji yolla söz yaradıcılığı prosesinin dildə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

**İş C** Azərbaycan və türk dillərində işlənən psixologiya terminlərinin linqvistik aspektləri

#### **İcraçı kiçik elmi işçi Bayramov R.Ə.**

**Mərhələ 2. Azərbaycan və türk dillərinin daxili imkanları hesabına əmələ gələn psixologiya terminləri**

Elmi-tədqiqat işində Azərbaycan və türk dillərində mövcud olan psixologiya terminlərinin daxili imkanlar hesabına əmələ gəlmə yolları və üsulları araşdırılır. Milli dilin daxili imkanları hesabına söz-termin yaradıcılığında daha çox istifadə olunan: leksik-semantik, morfoloji, sintaktik, kalka və abreviatura üsulları ilə yaranan psixologiya terminləri sistemləşdirilərək elmi şəkildə təqdim edilir. Həmçinin dilin öz daxili imkanları hesabına yaranan psixologiya terminləri ilə yanaşı, alınma psixologiya terminlərinə də toxunulur.

Leksik-semantik yolla psixologiya terminlərinin yaranma prosesi dildə mövcud olan digər termin yaradıcılığı üsulları arasında mühüm yer tutur. Burada leksik-semantik yolla yaranan psixologiya terminlərinin bölgüləri verilir və bu bölgülər konkret nümunələrlə əsaslandırılaraq diqqətə çatdırılır. Bundan başqa ümumişlək sözlərlə terminlərin sərhədi də müəyyənləşdirilir.

Morfoloji yolla psixologiya terminlərinin yaranmasında iştirak edən milli və alınma şəkilçilər ayrı-ayrılıqda izah olunur.

Sintaktik yolla yaranan psixologiya terminləri mürəkkəb söz və söz birləşməsi şəklində sistemləşdirilir və onlara uyğun nümunələr verilir.

Başqa dillərdən Azərbaycan və türk dillərinə kalka edilən psixologiya terminlərindən və onların dilin leksik qatındakı mövqeyindən bəhs olunur. Dilə kalka olunan psixologiya terminləri quruluş baxımından iki qrupda birləşdirilərək konkret nümunələrlə şərh edilir.

### DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI

№	İşin adı	İşin növü	Nəşriyyat, jurnal və s. adı	İşin həcmi	Müəlliflər
<b>Respublikada məqalə</b>					
1.	Национально-культурная специфика концепта «смерть» (на материале древнетюркских памятников)	məqalə	Akad. T.İ.Hacıyevin 80 illik yubileyinə həsr olunmuş "Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi" mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016	s. 89-92	Hüseynova Ü.H.
2.	Фундаментальные концепты и специфика миропонимания	məqalə	I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş "Müasir türkologiya: dünən, bu gün, sabah" mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016	s. 286-289	Hüseynova Ü.H.
3.	Psixologiya terminologiyasında sinonimlik məsələsi	məqalə	Akademik T.İ.Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş "Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi" mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2	s. 133-135	Bayramov R.Ə.

			noyabr 2016-cı il		
4.	Azərbaycan dilində psixologiya terminlərinin alınmalar hesabına zənginləşməsi	məqalə	AMEA Nəsimi adına Dilçilik İnstitutunun əsərləri, № 1, Bakı: Elm və təhsil, 2016	s. 86-95	Bayramov R.Ə.
5.	Azərbaycan dilində alınma psixologiya terminlərinin mənimsənilməsi	məqalə	“Bakı Universitetinin xəbərləri” BDU, 2016, № 3	s. 5-10	Bayramov R.Ə.
6.	I Türkoloji Qurultayın Azərbaycan və Türkiyə türkcələrinin terminologiyasının inkişafında rolu (Zifeldin məruzəsi əsasında)	məqalə	I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016	s. 35-40	Bayramov R.Ə.
7.	Orta məktəb dərslərində ədəbi dil normalarının pozulması halları (7 və 8-ci sinif “İnformatika” dərslərinin dili əsasında)		H.Əliyevin 93-cü ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları (Bakı, BDU).	s.337-340	Eyvazov P.E.
8.	Orta məktəb dərslərində dil mənzərəsi: norma və üslub problemləri	Məqalə	Akad. T.İ.Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları (Bakı, BDU).	s.131-134	Eyvazov P.E.
9.	Türkologiyanın iftixarı – Akademik Tofiq Hacıyev	Məqalə	Akad. T.İ.Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları (Bakı, BDU).	s.50-52	Eyvazov P.E.
10.	Heydər Əliyevin dil siyasətində		Azərbaycan və Avropa: Multikulturalizm,	s.35-36	Eyvazov P.E.

	multikultural dəyərlər		Tolerantlıq və Birgəyaşayışın Problemləri və Perspektivləri mövzusunda Respublika elmi- praktik konfransının materialları (Bakı, BSU)		
11.	B.Çobanzadə və I Türkoloji qurultay		I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransının materialları (Bakı, BDU)	s. 40- 45	Eyvazov P.E.
<b>Xaricdə məqalə</b>					
1.	Реализация концепта «смерть» в древнеславянском языковом сознании	məqalə	Фундаментальные и прикладные исследования: современные научно- практические решения и подходы: сборник материалов 1-й Международной научно-практической конференции. Баку- Ужгород – Дрогобыч: Посвит, 2016	s. 133-136	Hüseynova Ü.H.
2.	Тюркская языковая картина мира в языке произведений Ч.Айтматова		Современные проблемы тюркологии: язык – литература – культура: материалы Международной научно-практической конференции. Москва, РУДН, 17–18 ноября 2016 г.	s. 579-583	Hüseynova Ü.H.
3.	Prof. Dr. Təvfik Hacıyevin Ortak Türk dili stratejisi		Akad. T.İ.Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Türklük elmində bir ömür” adlı elmi məqalələr toplusu. Ankara, Ankara Yeni Strateji Araşdırmalar Mərkəzi (Ankara).	s.267-272	Eyvazov P.E.
<b>Beynəlxalq konfransda tezis</b>					
1.	Bəkir Çobanzadənin	Tezis	Qafqaz Universitetində	s. 851-852	Eyvazov

	dilçilik araşdırmalarında sayların morfonologiyası haqqında		keçirilmiş “Gənc tədqiqatçıların” IV Beynəlxalq elmi konfransının materialları, Bakı, 2016		P.E.
2.	Azərbaycan və Türkiyə türkcələrində psixologiya terminlərinə dair	tezis	Azərbaycan xalqının Ümimmili Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə hədr edilmiş Gənc Tədqiqatçıların IV Beynəlxalq elmi konfransının materialları. Bakı, 29-30 aprel 2016-cı il.	s. 916-918	Bayramov R.Ə.
<b>Respublikada keçirilmiş konfransda tezis</b>					
1.	Birgəyaşayışın Azərbaycan modeli – Azərbaycançılıq ideologiyası	Tezis	Azərbaycan və Avropa: Multikulturalizm, Tolerantlıq və Birgəyaşayışın Problemləri və Perspektivləri mövzusunda Respublika elmi-praktik konfransının materialları (Bakı, BSU)	s.61-62	Bayramov R.Ə.
<b>Rəyçi</b>					
1.	A.Məmmədova. Oğuz qrupu türk dillərində dilçilik terminləri (Azərbaycan dilində izahı ilə)	Rəy	Bakı: Elm və təhsil, 2016	232 s.	Hüseynova Ü.H.

### **ELMİ-TƏDQIQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ**

Müqayisəli-tarixi türkologiyanın nəzəri problemlərinin təhlil edilməsi türk dillərinin tarixi, etnik kökü, mədəniyyəti ilə bağlı bir sıra məsələlərin həllində əhəmiyyətlidir. Tədqiqatın nəticələrindən türk dillərinin tarixi leksikologiyası, etnoqrafiyası, etnogenezi məsələlərinin öyrənilməsi, həmçinin türk dillərinin leksikasının müqayisəli şəkildə tədqiqi zamanı istifadə etmək olar.

Tədqiqatın materiallarından ali məktəblərin filologiya fakültələrində türkologiyaya aid kurslarda istifadə etmək olar.

### **«TÜRKOLOJİ ARAŞDIRMALAR» ELMİ-TƏDQIQAT LABORATORİYASININ İŞÇİLƏRİNİN 2016-cı İLDƏ KONFRANS VƏ SİMPOZİUMLARDA İŞTİRAKI**

#### **Böyük elmi işçi Hüseynova Ülvyyə Hüseyn qızı**

Fil.ü.f.d. Ü.H.Hüseynova Görkəmli türkoloq alim, Əməkdar Elm Xadimi, akademik Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının və I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransının məsul katibi olmuşdur.

1. Nasionallyo-kulturnaya spetsifika konseptu «smert» (na materiale drevnetyurkskix pamyatnikov) / Akad. T.İ.Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016

2. Первый Тюркологический съезд и его влияние на развитие науки / I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016

3. Реализация концепта «смерть» в древнеславянском языковом сознании / Фундаментальные и прикладные исследования: современные научно-практические решения и подходы: сборник материалов 1-й Международной научно-практической конференции. Баку- Ужгород – Дрогобыч: Посвіт, 2016

4. Тюркская языковая картина мира в языке произведений Ч.Айтматова / Современные проблемы тюркологии: язык – литература – культура: материалы Международной научно-практической конференции. Москва, РУДН, 17–18 ноября 2016 г.

#### **Kiçik elmi işçi Eyvazov Pərvin Eyvaz oğlu**

1. Orta məktəb dərsləklərində ədəbi dil normalarının pozulması halları (7 və 8-ci sinif “İnformatika” dərsləklərinin dili əsasında) / H.Əliyevin 93-cü ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları (Bakı, BDU).

2. Orta məktəb dərsləklərində dil mənzərəsi: norma və üslub problemləri / Akad. T.İ.Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları (Bakı, BDU).

3. Türkologiyanın iftixarı – Akademik Tofiq Hacıyev / Akad. T.İ.Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları (Bakı, BDU).

4. Heydər Əliyevin dil siyasətində multikultural dəyərlər /

5. B.Çobanzadə və I Türkoloji qurultay / I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransının materialları (Bakı, BDU)

6. Pərvin Eyvazov Türkiyənin Bilkənd Universitetində «**Türkçe-Edebiyat Öğretimi Metot ve Teknikleri Kursu**»nda iştirak edib və sertifikatla layiq görülüb.

#### **Kiçik elmi işçi Bayramov Ramil Əkbər oğlu**

1. Psixologiya terminologiyasında sinonimlik məsələsi / Akademik T.İ.Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2 noyabr 2016-cı il

2. I Türkoloji Qurultayın Azərbaycan və Türkiyə türkcələrinin terminologiyasının inkişafında rolu (*Zifeldin məruzəsi əsasında*) / I Türkoloji qurultayın 90 illik yubileyinə həsr olunmuş “Müasir türkologiya: dünən, bu gün, sabah” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, 2016

3. Birgəyaşayışın Azərbaycan modeli – Azərbaycançılıq ideologiyası Azərbaycan və Avropa: Multikulturalizm, Tolerantlıq və Birgəyaşayışın Problemləri və Perspektivləri mövzusunda Respublika elmi-praktik konfransının materialları (Bakı, BSU), 2016

4. Azərbaycan və Türkiyə türkcələrində psixologiya terminlərinə dair / Azərbaycan xalqının Ümimmili Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə hədr edilmiş Gənc Tədqiqatçıların IV Beynəlxalq elmi konfransının materialları. Bakı, 2016



**ETL-də ELMİ KADRLARIN HAZIRLANMASI**

Fil.ü.f.d. Ü.H.Hüseynova AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantıdır.

A.T.Fərəcov Bakı Dövlət Universitetinin fəlsəfə doktoru proqramı üzrə dissertantıdır.

**DİSSERTASIYA MÜDAFİƏSİ VƏ DİSSERTASIYA ŞURALARININ FƏALİYYƏTİ.**

Fil.ü.f.d. Ü.H.Hüseynova Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaların müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurası yanında Elmi Seminarın katibidir.

**ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR**

Müqayisəli-tarixi türkologiyanın nəzəri problemlərinin təhlil edilməsi türk dillərinin tarixi, etnik kökü, mədəniyyəti ilə bağlı bir sıra məsələlərin həllində əhəmiyyətli rol oynayır. Tədqiqatın nəticələrindən türk dillərinin tarixi leksikologiyası, etnoqrafiyası, etnogenezi məsələlərinin öyrənilməsi, həmçinin türk dillərinin leksikasının müqayisəli şəkildə tədqiqi zamanı istifadə etmək olar.

Tədqiqatın materiallarından ali məktəblərin filologiya fakültələrində türkologiyaya aid kurslarda istifadə etmək olar.

**Türkologiya kafedrasının müdiri:**

**fil.e.d. R.B.Əskərov**